

KƏND TƏSƏRRÜFATININ MƏHSULDARLIĞINA TƏSİR EDƏN AMİLLƏR

Daxil olub: 1 mart 2021-ci il;

Qəbul olunub: 1 aprel 2021-ci il

Received: 1 March 2021;

Accepted: 1 April 2021

Əliağa Qasimov¹, Nazim Məmmədov²

^{1,2}Elmi işçi, İAETI, UNEC

¹gasimovaliaga@gmail.com

²nazim_mammadov@unec.edu.az

Xülasə

Məqalədə kənd təsərrüfatı məhsullarının məhsuldarlığına təsir edən amillər müxtəlif aspektlərdən araşdırılır. Kənd təsərrüfatı sektorunun ölkənin iqtisadi və ərzəq təhlükəsizliyi sahəsində böyük əhəmiyyəti xüsusi olaraq vurgulanır. Məqalədə kənd təsərrüfatı bitkiçilik və heyvandarlıq məhsullarının ayrı-ayrılıqlı istehsalına təsir edən amillərin məzmunu açıqlanır və təhlili verilir. Məqalə elmi sistemli təhlil, məntiqi ümumilaşdırma kimi tədqiqat üsulları əsasında yerinə yetirilmişdir. Nəticə olaraq, kənd təsərrüfatı sahəsində məhsuldarlıq məsələləri təhlil edilmiş, ən müasir inkişaf sahələri vurgulanmış və yenilikçi əsas istiqamətlər göstərilmişdir. Tədqiqatın məhdudiyyətləri bir sıra hallarda statistik məlumatlara çoxş imkanlarının məhdudluğu, daha müfəssəl və etibarlı məlumatların əldə edilməsi zəruriyidir. Tədqiqatın praktiki əhəmiyyəti ondadır ki, məqalə Azərbaycan hökumətinin kənd təsərrüfatı ilə bağlı siyasetinə töhfə verməkə yanaşı, yerli və xarici elmi tədqiqatçılar üçün də əhəmiyyətli hesab oluna bilər. Məqalənin elmi yeniliyi kənd təsərrüfatında məhsuldarlıq təsir edən amillərə fərqli aspektlərdən yanaşmadan ibarətdir, orijinallığı isə tədqiqat zamanı yeni ideya və fikirlərdən istifadə olunmasıdır.

Açar sözlər: kənd təsərrüfatı, bitkiçilik, heyvandarlıq.

FACTORS AFFECTING AGRICULTURAL PRODUCTIVITY

Aliaga Gasimov¹, Nazim Mammadov²

^{1,2}researcher, SRIES (UNEC)

¹gasimovaliaga@gmail.com

²nazim_mammadov@unec.edu.az

Abstract

The article examines the factors affecting the productivity of agricultural products from various aspects. The great importance of the agricultural sector in the field of economic and food security of the country is emphasized. The article describes and analyzes the content of the factors affecting the production of agricultural crops and livestock farming products. The article is based on research methods such as

scientific systematic analysis and logical generalization. As a result, productivity issues in the field of agriculture were analyzed, the most modern areas of development were highlighted and innovative main directions were indicated. Limitations: In some cases, limited access to statistics and the need for more detailed and reliable information. Practical significance: The article not only contributes to the Azerbaijani government's agriculture policy, but can also be considered important for local and foreign researchers. Scientific novelty and originality of the article: a different approach to factors affecting agricultural productivity constitutes scientific novelty of research. Originality is the use of new ideas and thoughts in the research.

Keywords: agriculture, plant-growing, livestock farming.

ФАКТОРЫ, ВЛИЯЮЩИЕ НА ПРОИЗВОДИТЕЛЬНОСТЬ СЕЛЬСКОГО ХОЗЯЙСТВА

Алиага Гасымов¹, Назим Маммадов²

^{1,2}научный сотрудник, НИИЭИ, UNEC
gasimovaaliaga@gmail.com
nazim_mammadov@unec.edu.az

Резюме

В статье в разных аспектах рассматриваются факторы, влияющие на производительность сельского хозяйства. Подчеркивается все большая значимость сельского хозяйства в сферах экономической и продуктовой безопасности страны. В статье раскрыты содержания факторов, влияющих на производство сельскохозяйственной продукции в растениеводстве и животноводстве и дан его анализ. Статья написана на основе таких исследовательских методов, как научный системный анализ и логическое обобщение. В результате работы были проанализированы вопросы производительности в сельскохозяйственной сфере, выделены наиболее востребованные направления развития, и обозначены основные направления применения инновационной деятельности. Ограничения: ограниченность в ряде случаев доступности статистических данных, а также необходимость более детального и надежного получения информации. Практическое значение: статья не только вносит вклад в политику правительства Азербайджана в сфере сельского хозяйства, но также может считаться важной для местных и зарубежных исследователей. Иной подход к факторам, влияющим на производительность в сельском хозяйстве составляет научную

новизну исследования. Оригинальность же заключается в том, что в исследовании были представлены также новые идеи и мысли.

Ключевые слова: сельское хозяйство, растениеводство, животноводство.

Giriş

Ölkənin iqtisadi və ərzaq təhlükəsizliyini, kənd ərazilərinin əmək və məskunklaşma potensialını formalaşdırın, iqtisadiyyatın aparıcı sistem yaratma sahələrindən biri aqrar-sənaye kompleksi və onun əsas tərkib hissəsi olan kənd təsərrüfatı sektorudur. Aqrar-sənaye kompleksi (ASK) ölkə iqtisadiyyatında xüsusi əhəmiyyətə malikdir. Belə ki, o, cəmiyyətin həyat fəaliyyətinin davam etməsinə lazımi şərait yaranan əsas xalq təsərrüfatı komplekslərinə aiddir [1].

ASK təkcə insanların qida məhsullarına olan tələbatının ödənilməsində deyil, həm də əhalinin məşğulluğuna və bütün milli istehsalın səmərəliliyinə əhəmiyyətli dərəcədə təsir göstərir.

ASK struktur baxımından üç əsas sahəyə və ya sənaye qruplarına bölünür. Birincisi, bitkişilik və heyvandarlıqdan ibarət olan kənd təsərrüfatını əhatə edir. İkinci sahə - emal (yeyinti) sənayesidir. Üçüncü sahəyə traktor və kənd təsərrüfatı maşınçayırması, heyvandarlıq üçün maşınçayırma, qida sənayesi, meliorasiya texnikası, mineral gübrə və kənd təsərrüfatı məhsullarının zərərvericiləri ilə mübarizə vasitələrinin istehsalı, həmçinin ASK-ya xidmət üzrə tikinti və nəqliyyat, meliorasiya təsərrüfatı, kənd təsərrüfatı məhsullarının tadarıük, saxlanması və satışı müəssisələri daxildir.

Aqrar-sənaye kompleksinin özəyini ASK məhsullarının təxminən yarısını əhatə edən, onun əsas istehsal fondlarının və işçi qüvvəsinin 2/3-ni özündə cəmləşdirən kənd təsərrüfatı təşkil edir [1;4]. Kənd təsərrüfatı aqrar-sənaye kompleksi sisteminde əsas elementlərdən biri olmaqla, tarixən istifadə edilmiş aqrolandşaftlar, ölkənin mədəni müxtəlifliyinin, onun iqtisadi rifahının qorunmasına kömək edir.

Yeni istehsal müəssisələrinin yaradılması və mövcud fermər təsərrüfatlarının müasir texnika və texnologiyalarla təmin edilməsi, istehlak bazarlarının çoxlu sayıda kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi və müxtəlif sosial məqsədlərin həyata keçirilməsi üçün kənd təsərrüfatında yeni investisiya qoyuluşlarına ehtiyac duyulur ki, bu istiqamətdə dövlət dəstəyinin artırılması qeyd edilən məqsədlərin reallaşdırılmasında müstəsna rol oynaya bilər.

Kənd təsərrüfatının xüsusiyyətləri

Kənd təsərrüfatı iqtisadiyyatın xüsusi bir sahəsidir, çünki burada əsas istehsal amili torpaqdır. Torpaq, digər istehsal amillərindən fərqli olaraq, insan əməyinin məhsulu

deyildir. Kənd təsərrüfatında torpaq səmərəli istifadə edildikdə, nəinki öz keyfiyyəti ittirir, əksinə onu daha da yaxşılaşdırır. Lakin bütün başqa istehsal amilləri tədricən həm mənəvi, həm də fiziki cəhdən köhnələrək yeniləri ilə əvəz olunur. Bu halda torpaq həm əmək amili, həm də əmək predmeti kimi çıxış edir.

Kənd təsərrüfatı istehsalının müüm mütəsəvəti onun mövstümliyidir. Bu xüsusiyyət kənd təsərrüfatını təbii şəraitdən asılı vəziyyətə salır, işçi qüvvəsindən qeyri-bərabər istifadə olunmasına, məhsul və pul gəlirlərinin il ərzində qeyri-bərabər bölünməsə səbəb olur [2].

Kənd təsərrüfatının digər bir xüsusiyyəti ondan ibarətdir ki, o, bioloji xarakter daşıyır, yəni burada istehsal vasitəleri kimi bitkilər və heyvanlar çıxış edir.

Kənd təsərrüfatı sahələrinin yerləşdirilməsinə və ixtisaslaşmasına təsir edən amillər

Kənd təsərrüfatı istehsalının qeyd olunan xüsusiyyətləri kənd təsərrüfatı sahələrinin yerləşdirilməsinə və ixtisaslaşmasına sosial-iqtisadi amillərlə müqayisədə təbii amillərin daha üstün təsirini izah edir. Təbii amillərin təsiri ilk növbədə onunkı əlaqədardır ki, kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün müəyyən tabii şəraitə ehtiyac vardır. Kənd təsərrüfatı bitkilərinin vegetasiya dövrünün müddəti, habelə istiliyi, işığa və torpağın keyfiyyətinə tələbkarlığı eyni deyildir, bununla əlaqədar olaraq onların yayılma sərhədləri də müxtəlisidir. Heyvandarlığın yerləşdirilməsinə təbii amillərin təsiri yem bazası vasitəsilə özünü göstərir [3].

Kənd təsərrüfatının yerləşməsinin və ixtisaslaşmasının əsas təbii amilləri kimi aşağıdakılardır qeyd etmək olar:

- torpağın keyfiyyəti;
- şaxtasız dövrün müddəti;
- aktiv temperaturların cəmi (istiliklə təminat);
- ümumi Günəş radiasiyası (ışığıla təminat);
- rütubətlilik şəraiti, yağıntıların miqdarı;
- əlverişsiz meteoroloji şəraiti (quraqlıq, şaxta, külək və su eroziyası) təkrarlanması tezliyi;
- su ehtiyatları;
- ərazinin topoqrafik şəraiti (relyefi) və s.

Təbii amillər daha çox bitkiçilik sahələrinin yerləşdirilməsinə təsir göstərir. Heyvandarlıq sahəsində təbii-iqlim şəraittindən daha çox asılı olan otlaq sahələrin mövcudluğudur (qoyunçuluq, maldarlığın ayrı-ayrı istiqamətləri və s.). Otlqların olması, bitki örtüyünün tərkibi və onların istifadə müddəti kimi amillər heyvandarlığa təsir göstərir.

Kənd təsərrüfatının yerləşdirilməsinə təsir edən amillər sırasında ikinci qrup sosial-iqtisadi amillərdir. Kənd təsərrüfatı məhsullarının əsas istehlakçısı olan və sahə üçün işçi qüvvəsinin yenidən bərpasını təmin edən əhalı sosial-iqtisadi amillər sırasında birinci olmaqla müüm rol oynayır. Əmək resurslarının mövcudluğundan asılı olaraq (əhalimin əmək vərdişləri nəzərə alınmaqla) qeyri-bərabər əmək tutumluğu ilə səciyyələnən kənd təsərrüfatı məhsullarının bu və ya digər istehsal sahələri inkişaf edir. Ən çox əməktutumlu sahələrə misal olaraq tərəvəz, kartof, şeker çuqunduru və bəzi digər texniki bitkilərin istehsalı, habelə heyvandarlığın ayrı-ayrı sahələrini qeyd etmək olar.

Qeyd edilən istiqamətdə ikinci əsas rol iqtisadi şəraitə aiddir. Kənd təsərrüfatının yerləşdirilməsinə və ixtisaslaşmasına iqtisadi amillər arasında emal müəssisələri, nəqliyyat vasitələri, yolların mövcudluğu və keyfiyyəti, iri şəhərlər və kənd təsərrüfatı istehsalının şəhərətrafı istiqamətini təşkil edən aqlomerasiya zonaları, kənd təsərrüfatının mövcud istehsal potensialı (meliorasiya edilmiş torpaqlar, kənd təsərrüfatı toynaklı qurğular və s.), kənd təsərrüfatı məhsullarının alınması və onun digər rayonlara nəqlinin səmərəliliyi imkanları daha çox təsir göstərir [5;6].

Kənd təsərrüfatı sahələrinin inkişafına və yerləşdirilməsinə təsir edən digər amillərdən biri də elmi-texniki tərəqqidir. Bu sahədə əldə olunan nailiyətlər kənd təsərrüfatı istehsalının səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa, onun yayılma areallarını genişləndirməyə imkan verir.

Inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində müxtəlif iqtisadi metodlardan istifadə edilərək (kənd təsərrüfatı müəssisələrinin kreditləşdirilməsi, kənd təsərrüfatı məhsullarına fermer qiymətlərinin dəstəklənməsi və s.) kənd təsərrüfatının rasional yerləşdirilməsinə və ixtisaslaşmasına fəal təsir göstərən dövlət amilinə də yer verilir.

Kənd təsərrüfatı iki qrup sahələrdən – bitkiçilik və heyvandarlıq, həmçinin taxıl təsərrüfatı, yem istehsalı, texniki bitkilərin istehsalı, bağçılıq, tərəvəzçilik, maldarlıq, qoyunçuluq, quşçuluq, nohur balıqçılığı, xəzlək heyvan yetişdirmə və başqları kimi alt sahələrdən ibarətdir.

Bitkiçilik kənd təsərrüfatı məhsullarının yandan bir qədər çoxunu əhatə edir. Bu sahə kənd təsərrüfatının əsasını təşkil edir, çünki heyvandarlığın səviyyəsi də bitkiçiliyin inkişafından asılıdır. Bu baxımdan, kənd təsərrüfatında ilk növbədə bitkiçilik məhsullarının məhsuldarlığına təsir edən amillərin təhlili önemlidir.

Kənd təsərrüfatı bitkiçilik məhsullarının istehsalına təsir edən amillər

Bitkiçilik məhsullarının istehsalına iki qrup amillər təsir göstərir:

- a) daxili amillər (genetika və ya irsiyyət);
- b) xarici amillər (ətraf mühit).

Daxili amillər (genetika ilə əlaqədar amillər)

Bitkiçılıyın məhsuldarlığına təsir edən genetika ilə əlaqədar amillər aşağıdakı nəticələrə səbəb olur və məhsulların aşağıdakı xüsusiyyətlərini təmin edir:

- Yüksək məhsuldarlıqla səbəb olur;
- Tez yetişməni təmin edir;
- Quraqlıq və şorənlığa davamlılıq yaradır;
- Zərərverici həşəratlara və xəstəliklərə qarşı dözmüllük formalaşdırır;
- Məhsulların kimyəvi tərkibini (yağ tərkibi, protein tərkibi) formalaşdırır;
- Məhsulların keyfiyyətini artırır.

Daxili amillər məhsulun genetik tərkibi ilə əlaqədar olduğundan, xarici amillərə nisbətən bitkiçilik məhsullarının istehsalına az təsir edir [7].

Xarici amillər

Bitkiçılıyın məhsuldarlığına təsir edən xarici amillər aşağıdakılardan ibarətdir:

- a) iqlim amilləri;
- b) edafik amillər;
- c) biotik amillər;
- d) texnoloji amillər;
- e) fiziqrafik və sosial-iqtisadi amillər.

a) iqlim amilləri

Məhsuldarlığın 50%-i iqlim ilə əlaqədar amillərdən asıldır [7]. Bitkiçilik məhsullarının istehsalına təsir göstərən atmosfer hava dəyişənləri aşağıdakılardan ibarətdir:

1. Yağıntı;
2. Temperatur;
3. Atmosferdə rütubət;
4. Günəş radiasiyası (şüalanma);
5. Küleyin sürəti;
6. Atmosferdə qazlar.

1. Yağıntı

Yağıntı dedikdə yağış, qar, dolu, duman və şəh kimi atmosferdən yağılan bütün sular nəzərdə tutulur. Yağış yerin bitki örtüyünə ən çox təsir edən amildir. Yağıntıının miqdarı və onun paylanması bir ərazidə becəriləməsi nəzərdə tutulan bitkiçilik məhsullarının seçiminə müüm təsir edir. Yağıntıının daha çox olduğu ərazilərdə düyü, çay və kofe kimi məhsullar becərilir. Yağıntıının az olduğu ərazilərdə isə fermerlər quraqlıqda olan məhsullar yetişdirirlər. Səhralarda və isti iqlimə malik ərazilərdə otlar və kollar daha çox olur. Yağıntıının bitkiçilik məhsullarının istehsalına müüm təsir etməsinə baxmayaraq, həddindən artıq yağıntıının olması onların məhsuldarlığını azaltdır. Xüsusiət quraqlıq olan ərazilərdə uzunmüddəli becərilmə müraciətində yağışın paylanması onun (yağışın) miqdardından daha çox təsir edir.

2. Temperatur

Temperatur isti enerji dərəcəsinin ölçülənəsidir. Əksər bitkiçilik məhsullarının maksimum yetişməsi üçün temperatur diapazonu 15-40 dərəcedir. Bir ərazinin temperaturu onun ekvatorдан olan uzaqlığından və yeraltı hündürlüyündən asıldır. Temperatur bitkiçilik məhsullarının becəriləməsinə müüm təsir edir. Məhsulların bitkiçilik məhsullarının yarpaqlaması, böyüməsi və çiçekləməsinə təsir göstərir. Bitkilərin tərkibində fiziki və kimyəvi proseslər havanın temperaturu vasitəsilə tənzimlənir. Qaz və mayeşin diffuziya dərəcəsi temperatur vasitəsilə dəyişir. Bitki də müxtəlif maddələrin həll olması temperatura bağlıdır. Hər bir bitkiyə görə minimum, maksimum və optimal temperatur mövcuddur.

3. Atmosferdə rütubət (nisbi rütubət)

Atmosferdə mövcud olan su görünməz buxar şəklindədir və adətən ona rütubət deyilir. Nisbi rütubət müyyən temperaturda havada mövcud olan rütubət miqdarı ilə havanın doyma potensialı arasındakı nisbəti göstərir. Nisbi rütubətin 100% olması fəzanın bütünlükdə su ilə dolu olması, torpaqda buxarlanmanın və bitkilərin transpirasiyاسının olmaması deməkdir. Nisbi rütubət bitkilərin su ehtiyaclarına təsir edir. Cox sayda bitkilər üçün nisbi rütubətin 40-60% olması əlverişlidir. Cox az sayıda bitkilər nisbi rütubət 80% və daha artıq olduqda yaxşı inkişaf edir. Nisbi rütubətin yüksək olması zərərvericilərin və xəstəliklərin artmasına səbəb olur.

4. Günəş radiasiyası

Bitkiçilik məhsulları cürcəti dən hazırla qədər və hətta məhsulun yiğilmasından sonra belə, Günəş radiasiyasdən təsirlənir. Fotosintez proseslərlə biokütə istehsalında işıq tələb olunur. Torpaq, bitki və ətraf mühitdə baş verən bütün fiziki proseslər işıqla əlaqədardır. Günəş radiasiyası region üzrə temperaturun və kənd təsərrüfatı məhsullarının paylanması tənzimləyir. Radiasiya bitkilərin fotosintez mexanizmində önemlidir. Fotosintetik aktiv radiasiya karbohidratlar və nəticə etibarı ilə biokütə üçün çox vacibdir. Fotoperiodizm bitkinin gün uzunluğuna reaksiyasıdır. Fototropizm bitkinin Günəş işığına reaksiyasıdır. Fotosensitiv, mövsümi xarakterli məhsullar işığın miqdardından asıldır.

5. Küleyin sürəti

Küleyin əsas funksiyası rütubət (yağıntı) və istini gətirməsidir. Əsən külek rütubət və isti gətirməklə bərabər, eyni zamanda fotosintez üçün təmiz CO₂ yaradır. 4-6 km/saat külek sürəti çox sayda bitkiçilik məhsulları üçün münasibdir. Küleyin sürəti çox olduqda bitkilərin yarpaqlarına və budaqlarına zərər yetirir. Bitkilərin toxumalarının külek vasitəsilə dağılması tabiidir və bir çox aqrar məhsullar üçün lazımdır. Bu hal torpağın eroziyasına səbəb olur, ziyanvericilərin və xəstəliklərin artmasına şərait

yəradır. Eyni zamanda fermərlərə məhsulların təmizlənməsində yardım edir və bu xarlanmanı artırır.

6. Bitkilərin inkişafında atmosfer qazları

CO_2 – 0,03%, O_2 – 20,95%, N_2 – 78,09%, Arqon – 0,93% və başqaları – 0,02%. CO_2 fotosintez üçün önemlidir. CO_2 bitkilər tərəfindən diffuziya prosesi vasitəsilə CO_2 fotosintez üçün önemlidir. CO_2 organik materialların parçalanması zamanı ağızçıq ilə yarpaqlardan əldə edilir. CO_2 organik materialların parçalanması zamanı təsərrüfat tullantıları və respirasiya vasitəsilə atmosfərə qaydır. Nitrogen bitkilərin təsərrüfat tullantıları və respirasiya vasitəsilə atmosfərə qaydır. Nitrogen bitkilərin qidalanmasında önemli rol malikdir. Atmosfərə buraxılan SO_2 , CO , CH_4 , HF kimi qazlar bitkilər üçün zərərlidir.

b) Edafik amillər (torpaq)

Yerdə yetişdirilən bitkilər bütünlükdə torpaqdan asılıdır [7;8]. Bitkiçilik məhsullarının artımına təsir edən torpaq amilləri aşağıdakılardan ibarətdir:

1. Torpağın rütubəti;
2. Torpağın havası;
3. Torpağın temperaturu;
4. Torpağın mineral maddələri;
5. Torpağın orqanik maddələri;
6. Torpağın orqanizmləri;
7. Torpağın reaksiyası.

1. Torpağın rütubəti

Su bitkinin inkişafı zamanı torpaqdan əldə etdiyi ən müüm tərkib elementidir. Su fotosintez üçün önemlidir. Qumlu torpağa nisbətən gil torpaqlarda rütubət daha çox olur. Rütubət suyu torpağın kimyəvi və bioloji minerallarını formalasdır. O, torpağın mühitini təsir edir və torpağın temperaturunu həddindən artıq dərəcədə mülayimləşdirir. Torpağın rütubəti artdıqca onun tərkibində olan minerallar çoxalır.

2. Torpağın havası

Torpağın havası bitkilərin kökləri vasitəsilə su əldə etməsində önemlidir. Oksigenin olmadığı təqdirde bitkilərin cücməsi qeyri-mümkündür. O_2 bitkilərin kökləri və mikroorganizmlərin tənəffüsü üçün mühümdür. Torpağın havası torpaq qidalandırıcı funksiyası baxımdan önemli olan həll olunmayan mineralları həll olunan duzlara ayırrı və eyni zamanda üzvi maddələrin düzgün parçalanmasını reallaşdırır. Kartof, tütün, pambıq, çay və paxlaqlar torpaq havasında daha çox O_2 -yə ehtiyac duyurlar. Dityü üçün daha az O_2 lazımdır.

3. Torpağın temperaturu

Torpağın temperaturu torpaqda baş verən fiziki və kimyəvi proseslər, onun su və qidalar cəlb etməsinə, habecə toxumların cücməsinə təsir edir. Torpağın temperaturu qidalarla əlaqədar mikrob fəaliyyətlərini tənzimləyir. Soyuq torpaq bir çox bitkiçilik məhsullarının sürətli artımı üçün əlverişli deyildir.

4. Torpağın mineral maddələri

Torpağın mineral tərkibi müxtəlif süxurların və mineralların aşınmasından əldə edilir. Bitkilərin qidalanması üçün torpağın mineral maddələri aşağıdakılardır: Ca, Mg, S, Mn, Fe, K.

5. Torpağın orqanik maddələri

Torpağın orqanizmləri bitkilər bütün əsas, kiçik və mikroqidaları verir. O, torpağın su tutumunu artırır və bir çox mikroorganizmlərin qidalanma mənbəyidir. Üzvi maddələrin parçalanması zamanı yaranan üzvi turşular minerallaşma prosesini təmin edir və bitkilər üçün torpaqda mövcud olmayan qidalar formalasdır.

6. Torpağın orqanizmləri

Torpaqdakı xam üzvi maddələr müxtəlif mikroorganizmlər tərəfindən parçalanır və bu da bitkilər üçün qidaların yaranmasına səbəb olur. Atmosfer azotu torpaqdakı mikrobloglar tərəfindən möhkəmlənir, simbiotik və ya simbiotik olmayan birləşmə yolu ilə bitkiçilik məhsulları üçün əkətan olur.

7. Torpağın reaksiyası

Torpağın reaksiyası onun pH-dir (hidrogen ion konsentrasiyası). pH kənd təsərrüfatı məhsullarının inkişafına müsbət təsir edir və pH 7.0-lı neytral torpaqlar eksər bitkiçilik məhsullarının artımı üçün faydalıdır. Torpaqlar turşulu (< 7.0), neytral ($= 7.0$), şoran və qələvi ola bilərlər (> 7.0). Tərkibində az pH olan torpaqlar Fe və Al-in yüksək toksikliyinə görə bitkilər üçün zərərlidir. Həmçinin, torpaqlarda pH-n az olması digər bitkilər üçün qida maddələrinin mövcudluğuna mənfi təsir göstərir.

c) Biotik amillər

Digər bioloji orqanizm (bitki və heyvanlar) kənd təsərrüfatı məhsullarına faydalı və zərərlili təsirləri

1. Bitkilər

Kənd təsərrüfatı məhsulları birlikdə yetişdirildiyi zaman onlar arasında rəqabətçi və müükəmməl təbiət formalasdır. Bitkilər arasındakı rəqabət qida, rütubət və Günsə işığına ehtiyac olduqda, xüsusi də onlar az olduğu təqdirde və ya bitkilər bir-birinə yaxın yerləşdikdə meydana gelir. Fərqli məhsullar birlikdə becerikdikdə qarşılaşlı fayda daha yüksək məhsuldarlığa səbəb olur (sinergetik təsir).

2. Heyvanlar

Protozoa, nematod, ilbiz və böcəklər kimi torpaq faunası üzvi maddələrin parçalanmasına kömək edir. Böcəklər və nematodlar bitkiçilik məhsulları üçün zıyanlıdır və

zərərli orqanizmlər hesab olunurlar. Bal arıları çapraz tozlanması kömək etdiklərin dən və məhsuldarlığı artırıqlarından faydalı orqanizmlər hesab olunurlar. Soxulcan torpağın havalandırılmasını və drenajını asanlaşdırır, çünki qurd tərəfindən üzvi və mineral maddələrin qəbulu həmin maddələrin torpaqda davamlı qarışması ilə natiçələnir.

d) *Texnoloji amillər*

Bitkiçilik məhsullarının istehsalında reallaşdırılan bir çox texnoloji innovasiyalar, o cümlədən sortların genetik yaxşılaşdırılması, gübra texnologiyası, adaptiv mikrob texnologiyası, pestisidlər, fermər təsərrüfatı maşınları, aqrotexniki və menecment təcrübələri (qida və zərərvericilərin integrasiya olunmuş menecmenti) kimi geniş texnoloji yeniliklər və tədqiqat programları məhsuldarlığın artmasında istifadə edilir. Əlavə olaraq qeyd etmək lazımdır ki, gübrələrin bitkiçilik məhsullarının istehsalında önemli olması hamı tərəfindən qəbul olunur. Dünya miqyasında ərzəq məhsulları istehsalının ikiqat artması əsasən azot gübrələrinin 6,9 dəfə və 1990-ci illərdə isə fosfor gübrəlməsinin 3,5 dəfə artmasına səbəb olmuşdur [8,9].

e) *Fiziografik amillər və sosial-iqtisadi amillər*

1. *Fiziografik amillər*. Topoqrafiya yer səthinin təbiətidir. Topoqrafiq amillər məhsulun böyüüməsinə dələyi ilə təsir göstərir. Hündürlük: hündürlüyü artırması temperaturun azalmasına, yağıntının və küleyin sürətinin çoxalmasına səbəb olur. Yamaca hündürlüyü çox olduqda yağış suyunun qalınlaşaraq axmasına və qida ilə zəngin üst qrunutun itirilməsinə səbəb olur. Lazımı işq qəbul edilmədikdə və küleyin sürəti çox olduqda məhsulun zəif olmaq ehtimalı çoxdur.

2. *Sosial-iqtisadi amillər*

- Cəmiyyətin əkinçiliyə olan marağı və əkinçilik üçün lazım olan işçi qüvvəsinin mövcudluğu;
- Fermər təsərrüfatlarının ərzəga olan ehtiyaclarının ödənilməsi üçün düzgün məhsul seçimi;
- İnsan ixtrəsi vasitəsilə məhsuldarlığın artırılması, zərərvericilərə və xəstəliklərə davamlılığın yüksəldilməsi üçün yeni sortların yaradılması;
- Fermərlərin iqtisadi vəziyyəti onların fermər fəaliyyətlərində imkanlarına mühüm təsir göstərir.

Kənd təsərrüfatında heyvandarlıq məhsullarının istehsalına təsir edən amillər

Heyvandarlıq əhalini mühüm ərzəq məhsulları ilə təmin edən və sənayenin bir çox sahələrini (ət, yağı, pendir, dəri və s.) xammalla təchiz edən kənd təsərrüfatının ən mühüm sahələrindən biridir. Bununla yanaşı, heyvandarlığın uğurlu inkişafı üçün

böyük səylər və analitiklərin daim diqqət göstərməsini tələb edən ən mürəkkəb sahələrindən biridir.

Bitkiçilikdən fərqli olaraq ümumi heyvandarlıq məhsullarının spesifik xüsusiyyətləri mövcuddur. Çünkü heyvandarlıqda istehsal prosesi fasilesiz olur, məhsul ilboyu alınır, onun buraxılışı (istehsal) iqlim şəraitindən az və daha çox əmək, yem və maliyyə yatırımlarından asılıdır. Heyvandarlıqda amillərin başqa nisbati vardır. Əgər bitkiçilikdə bəzi bitkilərin əkin sahələrinin genişləndirilməsi ümumi sahələrin məhdudluğuna görə başqalarının azalmasına gətirib çıxarsa, heyvandarlıqda sürünen, yem və əmək ehtiyatlarının, sahələrin və istehsalın ixtisaslaşma şəraitinin bərpası imkanları imkanı verdiyi təqdirdə bütün növ mal-qaranın artırılması mümkündür [10;11].

Heyvandarlığın məhsuldarlığı

Heyvanların və quşların məhsuldarlığının artırılması heyvandarlığın inkişafının və məhsulun ümumi buraxılışının artırılmasının əsas şərtlərindən biridir. Heyvandarlıq məhsulları iki qrupa bölünür: 1) satışı heyvandarlıq sahəsindən kənarda istehlak üçün və mal-qaranın kəsimi ilə bağlı olmayan heyvanların normal həyat fəaliyyəti məhsulları (süd, yun, yumurta və s.); bu məhsulun yaradılmasında heyvanlar əmək vasitəsi kimi çıxış edirlər; 2) mal-qaranın nəsilvermə, say artımı və çəki artımı və ya bəslənməsi məhsulları. Bu məhsul iki istiqamət üzrə satılır: heyvandarlıqdan kənara, yəni əhalinin istehlak üçün mal-qaranın kəsilməsinə ehtiyac var; heyvandarlıq sahəsində sürünen takrar istehsal üçün istifadə. Bu halda heyvanlar istehsalla bağlı olan əmək predmetləri və ya əsas mal-qara sayının və ya ət mal-qara sayının natamam istehsalı kimi çıxış edirlər. Bəslənmiş böyük mal-qara bitmiş hazır məhsuldur. O, əmək vasitəsi kimi istifadə olunur. Məhsulların bölgüsüne müvafiq olaraq, kənd təsərrüfatı heyvanlarının məhsuldarlığının göstəriciləri də fərqlənlər [13].

Məlumdur ki, heyvandarlıq məhsulları istehsalının səmərəliliyi onun əldə edilməsi üçün maddi resursların, xüsusi yemlərin, iş vaxtı, enerjinin və yanacağın xüsusi xərcləri ilə ölçülür.

Məhsul istehsalının məsrəflərinin strukturunda yem, əməyin ödənilməsi, enerji resursları (elektrik enerjisi, maye yanacaq), əsas vəsaitlərin saxlanması (bina və qurğular, maşınlar, enerji qurğularının amortizasiyası və cari təmiri) üzrə məsrəflər daha çox xüsusi çəkiyə malikdir [12].

Heyvandarlıq məhsulları istehsalının aşağı effektivliyinə səbəb olan amillər:

- fiziologiya sahəsində əldə edilmiş elmi nailiyətlərin istifadəsi əsasında, yüksək səmərəli innovasiya texnikası ilə obyektlərin texniki təchizatının, heyvanların saxlanması və yemlənməsinin, avtomatlaşdırmanın, əməyin təşkili və idarə edilməsinin, ekologiya və təbii ehtiyacların mühafizəsinin təmin edilməsi. Bu səbəbdən resursa qənaət edən texnologiyaların tətbiqi, əməyin təşkilinin təkmilləşdirilməsi və

məhsuldarlığının artırılması templəri möhdudlaşdırır, amortizasiya dövründən artıq maşınların istifadə müddəti və onların işlek vəziyyətdə saxlanması üçün resursların xərcləri artırır:

- müxtəlif mülkiyyət formalarının təsərrüfatlarında istehsalın konsentrasiyasının (fermer təsərrüfatları ölçülerinin) optimallaşdırılması üzrə iqtisadi cəhətdən əsaslan-dırılmış tövsiyələrin olmaması logistika xərclərinin, mikroiqdının təmin edilməsi, havanın təmizlənməsi xərclərinin, habelə texnikanın istismarı xərclərinin, təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi xərclərinin yaranmasına səbəb olur;
 - binalar, qurğular, maşın və avadanlıqlara yüksək həcmli investisiya, eləcə də istehlak resurslarının dəyəri – kombinə edilmiş yem və protein-vitamin əlavələri, elektrik enerjisi, yanacaq, ehtiyat hissələri, təmir və texniki xidmət təmin edilir;
 - texnikanın, binaların və qurğuların yüksək köhnəlməsi onları işlək vəziyyətdə saxlamaq üçün xərclərin artırmasına səbəb olur [14:15].

Naticca

Kənd təsərrüfatının məhsuldarlığına təsir edən əsas amillər aşağıdakılardan ibarətdir.

1. Ümumi verilənlərin (torpaq, əmək, materiallar və fiziki kapital) məqdarı;
 2. Texnologiya, verilənlərin keyfiyyəti və insan kapitalı;
 3. Dövlət investisiyası və dövlətin yürütdüyü siyaset;
 4. Aqroekoloji vəzifət və iqlim dəyişikliyi;
 5. Kənd diversifikasiyası.

Qeyd etmək lazımdır ki, məhsuldarlığın artırılmasında qeyd edilən amillər arasında Qeyd etmək lazımdır ki, məhsuldarlığın artırılmasında qeyd edilən amillər arasında qarşılıqlı asılılıq mövcuddur. Belə ki, gübrələrdən istifadə etmək üçün satış bazarlarına getmək və gübrəni alaraq gətirmək lazımdır. Bu halda, nəqliyyat infrastrukturuna ehtiyac yaranır. Eyni zamanda gübrənin səmərəliliyi onun keyfiyyətindən və istifadə edən işçilərin bacarıqlıdan asılıdır.

1. Ümumi verilanların mədəni

Kənd təsərrüfatı buraxılışının miqdarına daha çox təsir edən amil ümumi verilənlərin (torpaq, əmək, materiallar və fiziki kapital) miqdardır. Bunlara işçilərin sayı, gübrənin miqdarı, bitkilərin sağlamlığının qorunması üçün məhsullar və ziyanverici həşəratlara qarşı dərmanların miqdarı, suvarmada istifadə olunan suyun səviyyəsi, kənd təsərrüfatında istifadə olunan bütün növ masınlar addır.

2. Teknologiya, verilenlerin keyfiyyəti və insan kapitalı

2. Teknologiya, verimlilik keyfiyyeti ve hərəkət kapitalı
Teknologiya kənd təsərrüfatı məhsullarının məhsuldarlığında önemli rola malikdir. Teknologiya məhsuldarlıq təsir göstərməklə yanaşı, eyni zamanda müxtəlif bitkiçilik və hevəyandarlıq məhsullarının yerli aqroekoloji vəziyyətə uyğunlaşmasına, v-

riñenlerin (toxumlar, gübrölör, kənd təsərrüfatı maşınları) keyfiyyətinə, əkin növünün seçimində və əkin metodlarına və başqalarına təsir edir. İstehsalçıların yeni texnologiya tətbiq etmək potensialı onların insan kapitalları keyfiyyətini müəyyənləşdirir.

a) *Təhnologiya və verilənlərin keyfiyyəti*

Kend təsərrüfatı innovasiyaları əsasən fermərlərin texnologiyalara əlçatanlığını təmin edən kend təsərrüfatı sahəsindəki tədqiqat və işləmələrdən qaynaqlanır.
b) İnsan kapitalı

İnsan kapitalı teknolojiyanın nece tətbiq edilməsinin müəyyənələşdirilməsində və fermərlər tərəfindən verilənlərdən istifadədə mühüm rol oynayır. İnsan kapitalının artması informasiyanın əldə edilməsi və assimiliyasiyasına, öyrənmə və texnologiyaların təkmilləşdirilməsinə təsir edir. Həmçinin insan kapitalı fermərlərin xüsusi həllərdə texnologiyadan istifadə bacarıqlarında önemli rola malikdir. İnnovasiyanın olmadığı hallarda da kənd təsərrüfatı məhsuldarlığı təhsilə investisiya yatrımaqla arta bilər.

İnsan kapitalının keyfiyyəti öz növbəsində işçi qüvvəsinin təhsilindən, onların sağlamlıq durumundan və gender tərkib hissəsindən asılıdır. Kənd təsərrüfatı işçilərinin məhsuldarlığı üçün ilkin şərt sağlamlıqdır. Bu məsələ texnikalardan az istifadə olunduğu ərazilərdə daha da önemlidir. Sağlamlıq işə işçilərin yaxşı qidalanmasına bağlıdır. Bir sırada tədqiqatların nəticələrinə əsasən achıqdan əziyyət çəkən fermələrin məhsuldarlığı daha aşağı səviyyədə olur.

3. Dövlət investisiyası və dövlətin yürütdüyü sivasatlar

Dövlət xərcləri təkcə bilik yaratmaqla kənd təsərrüfatının məhsuldarlığına təsir etmir, eyni zamanda fiziki infrastrukturə investisiya qoymaqla məhsuldarlığı artırır. Texnologiya tətbiqinin gəlirli olması suvarma sistemləri və yollardan asılı ola bilər. Verilənlər və buraxılış məhsullarının satış bazarlarına fiziki əkçatarlıq fermələrin məhsuldarlıqlarının artması üçün stimul yaradır. Habelə, anbarların və bazarların fiziki haldə olması məhsuldarlığın artmasını stimullaşdırır. Bundan əlavə, dövlətin qeyd edilən sahələrdə investisiya yatırması özəl investisiyalar üçün ilkin şərtlərdir. İnstitusional infrastruktur və dövlət siyasəti eyni zamanda kənd təsərrüfatı sektorunda məhsuldarlığa müsbət və mənfi təsir göstərə bilir. Bir sıra ölkələrdə qıymətqoyma siyasəti və marketinq sistemi stimullaşdırma strukturunu dəyişdirməkələ məhsuldarlığı artırır.

Bir sıra ölkelerde yolların uzunluğu lazımi seviyyədə deyildir. Bəzi ölkələrdə kənd yollarının çəkilməsi istiqamətində dövlət investisiyaları sektorun məhsuldarlığına müsbət təsir etmisdir.

Kənd təsərrüfatının məhsuldarlığına təsir edən institusional amillərdən biri kredit və sigorta təşkilatlarının inkişafıdır. Bu iki təşkilat fermələrin risk qəbul edərək yeni texnologiyalar əldə etməsinə sərait yaradır. Kredit təşkilatlarının əlcətan olması və

lazımi səviyyədə təşkillanması fermələrin məhsuldarlığı artırmaq üçün lazımi məqdarda vasitələr əldə etmələrini sürətləndirir.

4. Aqroekoloji durum və iqlim dəyişikliyi

Torpağın təbii verimliyi yerin əsas məhsuldarlıq amillidir. Fermələrin investisiya qərarları və torpağın təbii verimliliyini artırma və azalda bibr. Kənd təsərrüfatında investisiyanın geri qayıtma imkanlarının yoxluğunun mənası ondan ibarətdir ki, bir dəfə yatırılan investisiyanı başqa bir sahəyə yönəltmək qeyri-mümkün və yaxud da çox çətinidir. Bu sahədə investisiyaların qeyri-müəyyənliliyi fermələrin avadanlıqları, torpağın gücləndirilməsinə və insan kapitalına investisiya yatırmaq məyillerinin azalmasına səbəb olur. Bu amillər iqlim dəyişikliyi ilə daha da güclənir.

5. Kənd diversifikasiyası

Kənd diversifikasiyası aqrar sektorun məhsuldarlığına əsas təsir edən amillərdəndir. Fermər təsərrüfatından kənarda gəlinin artırması kənd təsərrüfatında investisiya yatırmaq üçün əlavə maliyyə imkanları yaradır. Şəquli əməkdaşlığın güclənməsi fermələrə məhsuldarlığı artıran vasitələrin vaxtında çatdırılmasına və aqro-sənayenin kənd təsərrüfatı məhsullarının keyfiyyətinin artırmasına səbəb olur. Eyni zamanda müştərilərin tələblərinin dəyişməsi ilə uyğunlaşdırılır. Fermər təsərrüfatında və aqrosənayedə struktur dəyişikliklər bir-biri ilə sıx əlaqəlidir. Kənd iqtisadiyyatının daha çox diversifikasiya etməsi kənd təsərrüfatında işçi qüvvəsinin məhsuldarlıq səviyyosunun artırmasına səbəb olur.

Ədəbiyyat

1. Колобова А.И. Организация производства на предприятиях АПК. Учебное пособие, 2018, from: <http://eclib.net/28/27.html>.
2. Мирошниченко Н.А. Классификация факторов, влияющих на эффективность сельскохозяйственного производства. Вопросы экономики и права. 2013. № 9
3. Эффективность сельскохозяйственного производства (методические рекомендации) /Под ред. И.С. Санду, В.А. Свободина, В.И. Нечаева, М.В. Косолаповой, В.Ф. Федоренко. – М.: ФГБНУ «Росинформагротех», 2013. – 228 с.
4. Alexandratos, N. et al. (2012). World agriculture towards 2030/2050: the 2012 revision. FAO: ESA Working paper, 12-03, 4. Rome.
5. Rindos, D. (2013). The origins of agriculture: an evolutionary perspective. (p. 325). New York: Academic Press.
6. Vita Cintina, Vivita Pukite. (2018) Analysis of influencing factors of use of agricultural land. Rural and environmental engineering, landscape architecture doi:10.22616/rd.24.2018.028
7. UNCTAD, Least Developed Countries Report 2015, Chapter 2, Agricultural Productivity: Developments, Determinants and Impacts. https://unctad.org/system/files/official-document/ldc2015_ch2_en.pdf,
8. FAO, Productivity and Efficiency: Measurement in Agriculture., Literature Review and Caps Analysis. 2017. <http://www.fao.org/3/ca6428en/ca6428en.pdf>.
9. FAO, Guidelines for the measurement and productivity and efficiency in agriculture., 2018. <http://www.fao.org/3/ca6395en/ca6395en.pdf>.

10. Морозов Н.М., Морозов Ю.Н. Основные факторы повышения эффективности техники в животноводстве // Мат. XII Междунар. конф. М.: ГОСНИТИ, 2006. С.18-28.
11. Морозов Н.М. Технологическая модернизация в животноводстве: технические, экономические и социальные проблемы // Экономика сельскохозяйственных и перерабатывающих предприятий. 2012. №2. С. 6-10.
12. Allahyari, M.S., Poshtiban, A., & Koundinya, V. (2013). Effective Factors on Agricultural Land Use Change in Qüilan Province, Iran. Mediterranean Journal of Social Sciences MCSER Publishing, Rome-Italy. Nr.11, 744-751. Retrieved March 5, 2018, from <http://www.mcsen.org/journal/index.php/mss/article/viewFile/1365/1393>.
13. Baumane, V., Celirs, A., & Ratkevics, A. (2014). Assessment for determination possibilities of land use economic efficiency. In: Proceedings of 13th International scientific conference: Engineering for rural development. May 29 – 30, 2014, pp. 535–540. Latvia, Jelgava.
14. Guidelines for land-use planning (1993). Food and agriculture organization of the United Nations. Rome. Soil Resources, Management and Conservation Service/Inter-Departmental Working Group on Land Use Planning. Retrieved March 5, 2018, from <http://www.fao.org/docrep/10715e/10715e00.htm#Contents>.
15. McCouch, S. et al. (2013). Agriculture: feeding the future. Nature, 499(7456), 23-24.
16. <https://www.intechopen.com/books/agronomy-climate-change-food-security/factors-affecting-yield-of-crops>,
17. <https://www.semanticscholar.org/paper/Chapter-2-Factors-Influencing-Livestock-Lam-Harten/9494a073b9cc1eeff86fc0e003f19181f23240fdc>,